

## **MAKROİQTİSADI PROPORSİYALARIN TƏNZİMLƏNMƏSİNİN SAHƏLƏRARASI İNKİŞAF PROBLEMLƏRİ**

**V.H.ABBASOV, L.M.VƏLİYEVƏ**

*valiyevalala88@mail.ru, vahid.abbasov.56@mail.ru*

Məqalədə makroiqtisadi proporsiyaların mahiyyəti və baş vermə xarakteri açıqlanmaqla, bunların milli mənafelərə uyğunlaşdırılması məqsədilə iqtisadi məktəblərin daima diqqət mərkəzində saxlanması və yeni fikirlərə tamamlanması məsələlərinə baxılmışdır. Milli iqtisadi sistemlərdə dövrü olaraq baş verən dəyişiklərlə əlaqədar olaraq, iqtisadiyyatın sabitliyinin təmin edilməsini dövlətin əsas məqsədi kimi qəbul edərək, klassik və keynşçi, neoklassik və neokeynşçi, institutional və monetar baxışların bazar mexanizminin əsaslarının gözlənilməsi ilə əlaqədar irali sürdükləri ideyalar şərh edilmişdir. Sahələrarası səviyyədə makroiqtisadi qanuna uyğunluqları aks etdirən mexanizmlərin müəyyənləşdirilməsinə, bu sahədə sənaye və kənd təsərrüfatı sahələrinin xüsusi rolunun əsaslandırılmasına, qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsinə yönəldilmiş milli inkişaf proqramlarının reallaşdırılmasını təmin etmək üçün insan və maliyyə resurslarından səmarəli istifadənin prioritetləri müəyyənləşdirilmişdir.

**Açar sözlər:** milli iqtisadiyyat, milli maraq, makroiqtisadi proporsiya, klassik təlimlər, keynşçi təlimlər, sahələrarası proporsiya, sənaye və kənd təsərrüfatı.

### **1. Makroiqtisadi proporsiyalara dair iqtisadi məktəblərin yanaşmaları**

Makroiqtisadi proporsiyalar müxtəlif daxili və xarici təsirlərə məruz qalan milli iqtisadi sistemlərin tarazlıq vəziyyətinə gətirilməsi məqsədlərinə əsaslanan iqtisadi mexanizmlərin yarada biləcəyi hədəfləri özündə birləşdirir. Bu proporsiyalar məcmu tələblə məcmu təklif, məcmu gəlirlər və xərclər, yığımla istehlak, yığımla investisiyalar, idxlə və ixrac kimi ümumi iqtisadi tarazlıqlarla yanaşı, bir sıra sahədaxili və sahələrarası proporsiyaların da tənzimlənməsi zəruriliyini ortaya qoyur. Hər bir ölkənin yanacaq-enerji resursları, təbii sərvətləri, insan resurslarının kəmiyyət və keyfiyyəti, coğrafi mövqeyi, ərazi-iqtisadi integrasiyalarda təmsil olunması ilə müşayiət olunan iqtisadi şəraitlərdən, eləcə də bir sıra dini-etiqad və sosial-psixoloji ənənələrin təsirində asılı olaraq bu proporsiyaların xarakteri və tənzimlənmə şəraitləri və mexanizmləri bir-birindən fərqlənir. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafının müxtəlif mərhələlərində makroiqtisadi proporsiyaların dəyişməsi, bunların milli maraq və mənafelərə uyğunlaşdırılması iqtisadi məktəblərin daima diqqət mərkəzində saxlanılmış və yeni fikirlərlə tamamlanmışdır.

Iqtisadi nəzəriyyədə makroiqtisadi proporsiyalara dair söylənən fikirlərdə klassik məktəb XX əsrin 30-cu ilərinə qədər üstünlük təşkil etmişdir. Həmin dövrlə qədər makroiqtisadiyyat bütöv bir elm kimi formalşamadığından vahid bir konsepsiya və ideyanı ifada edən konkret bir məktəb mövcud olmamışdır. Ayrı-ayrı makroiqtisadi məsələlərin və problemlərin tədqiqi və şərhində A.Smitin, D.Rikardonun, K.Marksın, Le.Valrasın fikirləri adətən klassik ənənələrə sadıqliq göstərən yanaşmalardan ibarət olmuşdur. Le.Valrasın əsas məqsədi abstrakt səviyyədə mükəmməl rəqabət şəraitində bazarın fəaliyyətini tədqiq etmək və bazarın həqiqətdə tarazlığa doğru necə irəlilədiyini göstərmək olmuşdur. Onun iqtisad elminə olan töhfəsi istehlakçı davranışını nəzəriyyəsidir. O, müasirlərindən fərqli olaraq bu nəzəriyyəni dərinlən və cəsarətlə təhlil etmişdir. Onun modeli məhsuldar xidmətlər və istehlak malları bazarlarının qarşılıqlı fəaliyyət sistemidir (2).

Makroiqtisadi məsələlərin və problemlərin tədqiqinə dair nisbətən sistemləşdirilmiş və ardıcıl xarakter kəsb edən konsepsiya A. Marşallın və digər neoklassik məktəbin nümayəndələrinin əsərlərində verilmişdir (1).

Bu məktəbin ideyalarında iqtisadiyyat mahiyətinə görə əsasən təkmil rəqabət iqtisadiyyati kimi təqdim olunur, qeyri-təkmil rəqabətin meydana gəlməsi isə təsadüfi hal kimi xarakterizə olunur. Tarazlığın bərpası olunması Sey qanununun əsasında baş verir ki, bu qanuna görə təklif tələbi doğurur. Buna görə də təklifin dəyişməsi tələbin dəyişməsinə səbəb olacaq və iqtisadiyyat yenidən tarazlıq vəziyyətinə qayıdacaqdır. Bütün istehsal amillərindən tam istifadə olunması təklifin potensial səviyyəsi kimi dəyərləndirilərək, istehsal amillərinin qarşılıqlı əvəzlənməsi ilə müsayiət olunacağı və iqtisadiyyatın özütənzimlənən olduğu iddia edilərək dövlətin müdaxiləsinin minimal olması qənaətinə gəlinir. İqtisadiyyatın özünütənzimləmə ideyası əsas tutularaq əməkhaqqı, qiymət və faiz dərəcəsi kimi mexanizmlərdən istifadəyə üstünlük verilirdi.

Bu yanaşmalardan fərqli olaraq Keynsçi məktəb makroiqtisadiyyatı bütün sistem kimi nəzərdən keçirir və klassik məktəbin bütün yanaşmalarını inkar edirdi. Keynsçilərin fikrincə iqtisadiyyat klassik məktəb tərəfindən irəli sürülən ideyalar real iqtisadi prosesləri əks etdirmədiyindən, xüsusilə 1929-1933-cü illərdə baş verən böyük iqtisadi depressiyadan sonra öz yanaşmalarındaki yenilikləri ideal və mücərrəd model kimi nəzərdən keçirildilər (3). Keynsçi konsepsiyanın əsas müddəalarına görə iqtisadiyyat təkmil rəqabət iqtisadiyyatı deyil, əksinə bazarların qeyri-təkmilliyi müəsir iqtisadiyyata xas olan prinsiplərə söykənir. İqtisadiyyat çox vaxt qeyri-tarazlıq vəziyyətində olur, ümumi tarazlıq vəziyyəti isə nadir hallarda əldə olunur və bu ani xarakter daşıyır. Bazarın özü ümumi tarazlığın bərpası edilməsi problemlərini həll edə bilmir, ona görə də tarazlığın bərpası olunması ilə bağlı bir çox problemlərin həll edilməsi üçün dövlət məsuliyyəti öz üzərinə götürməlidir. Dövlətin iqtisadiyyata müdaxiləsinin obyektiv xarakter daşıdığını əsas tutaraq, iqtisadi prosesləri tənzimləmək üçün dövlətin maliyyə və maddi imkanları hesabına pul bazارında tarazlığın bərpası edilməsinə nail olmağın yollarını əsaslandırmışlar. Bunun üçün isə büdcə-vergi siyasetinin köməkliyilə dövlət büdcəsinin maliyyə imkanlarının genişləndirilməsi irəli sürülmüşdür.

Keynsçilərə görə məcmu tələb və məcmu təklif modelində aparıcı rol məcmu tələbə məxsus olduğundan dövlət müdaxiləsi məcmu tələbin və ya iqtisadiyyatda ümumi xərclərin artmasını stimullaşdırmaq imkanlarına malikdir. Yaranmış böhranlı şəraitlərdə iqtisadiyyatın özünü tənzimləməsi haqqında klassik məktəbin fikirləri stabiləşdirici mexanizmlərin fəaliyyətinə söykənsə də, institutional amillərin və subyektiv davranışların fərqli xüsusiyyətlərinə, iqtisadiyyatın galəcək proqnozlarına təsir imkanlarında qiymətlərin çevik təsirlərə malik olmaması qeyd olunur. Fərdi iqtisadi maraqlara əsaslanan təsərrüfat subyektləri isə qeyri-rasional fəaliyyət göstərməklə, mövcud ənənələrə, sosial öhdəliklərə, davranış psixologiyası kimi subyektiv amillərə üstünlük vermekdə israrlıq nümayiş etdirirlər.

Keynsçi təlimlərdə iqtisadiyyatın müxtəlif bölmə və sahələrinin tarazlı inşaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Keynsin makroiqtisadi

modelində sahələrarası proporsiyalara nail olunmanın yığım, əmanətlər, investisiyalar və gəlirlər kimi vacib maliyyə amilləri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Milli iqtisadiyyatın müxtəlif bölmə və sahələrinin tarazlı inkişaf etdirilməsi makroiqtisadi tarazlığın təmin edilməsinin milli iqtisadi, təbii-iqlim və inzibati rayon ərazi elementlərini, eyni zamanda ərazi-təsərrüfat subyektlərinin əlaqələndirilməsini tələb edir. Ərazi elementlərinin nəzərə alınması istehsalın və məhsuldar qüvvələrin regional strukturunun formalasmasına, ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə və sahədaxili kooperasiya və sahələrarası integrasiya əlaqələrinin inkişafına, sistem gəlirlərinin formalasması və bölgüsünə təsir imkanlarının reallaşdırılmasını təmin edəcəkdir.

Milli iqtisadi sistemlərdə dövrü olaraq baş verən dəyişiklərlə əlaqədar olaraq XX əsrin 30-cu illərində keynsçilər klassikləri tənqid etməklə yaranmış böhran vəziyyətlərində çıxış yollarını göstərməklə aparıcı iqtisadi məktəbə əvvərildikləri kimi, monetaristlər də 1950-1970-ci illərdə keynsçilərin ənənəvi ya-naşmalarını tənqid edərək, müasir iqtisadi fikir tarixində maraqlı cərəyanlardan birinə əvvərildilər (4). Monetarist nəzəriyyəsinin əsasında iqtisadi subyektlərin mövcud dəyişikliklərə uyğunlaşma məqsədilə pul tələbi nəzəriyyəsi və permanent gəlir ideyası durur. Onlar dövlət müdaxiləsini iqtisadiyyatın mənşəyinə zidd olduğunu qeyd etsələr də, bununla birlikdə lazımlığı gəldiyini və dövlət pul bazarında nağd pulların emitenti olduğunu, bununla da iqtisadiyyatın pul sektorunun tənzimlənməsi ilə məşğul olmalı olduğunu qəbul edirdilər. Dövlətin əsas məqsədi kimi bazar mexanizminin əsaslarını gözləməklə, iqtisadiyyatın sabitliyinin təmin edilməsini irəli sürürdülər. İqtisadi aktivliyi nail olmaq üçün məcmu təklifin tənzimlənməsinin vacibliyini əsas tutaraq, real sektorun inkişafını yalnız dolayı mexanizmlər vasitəsilə deyil, eyni zamanda bilavasita pul bazarı vasitəsilə aktivlər portfelinin optimallaşdırılması yolu ilə təmin etmək mümkün olduğunu qeyd etmişlər.

## **2. Geniş təkrar istehsalın sahələrarası xarakteri**

Sahələrarası səviyyədə makroiqtisadi problemlərin öyrənilməsi də ümumi iqtisadi qanunauyğunluqlara əsaslanan mexanizmlər vasitəsilə həyata keçirilir. Sahələrarası səviyyədə makroiqtisadi qanunauyğunluqları əks etdirən mexanizmlərin vacib amillərdən biri məşğulluğun sahələrarası elementlərinin müəyyənləşdirilməsindən ibarətdir. Makroiqtisadi səviyyədə məcmu tələbin formalaslaşdırılmasında sənaye və kənd təsərrüfatı sahələrinin xüsusi rolü vardır. Sənaye sahələri əsas kapital ünsürlərini, o cümlədən maşınlar, avadanlıqlar, dəzgahlar, texnoloji qurğular və s. istehsal edən fəaliyyət sahələrini əhatə etməklə yanaşı, digər bir tərəfdən də dövriyyə kapitalı ünsürlərini istehsal edən sahələri özündə birləşdirir. Dövriyyə kapitalı ünsürlərinin istehsalı həm milli iqtisadi səviyyəni formalasdırıran elektrik və istilik enerjisi resurslarının, həm də lokal səviyyədə istifadə olunan müxtəlif dövriyyə fondlarının istehsalı və istifadəsi sahəsində kompleks fəaliyyətləri özündə birləşdirir.

Əsas və dövriyyə kapitalı ünsürlərinin istehsalı sahələrinin ölkəmizdəki fəaliyyət sahələrinin müvcud imkanları müxtəlif səviyyələrdə inkişaf etməkdədir. Demək olar ki, bir çox əsas kapital ünsürlərini istehsal edən maşınqayırma, dəzgahqayırma, cihazqayırma sənayesi sahələrinin ölkəmizdəki zəif inkişaf etməsi

nəticəsində bunlara tələbatın ödənilməsi idxaldan asılı vəziyyətdədir ki, bu da sənaye potensialının qismən reallaşmasına təsir göstərir. Bunun nəticəsidir ki, bir sıra sənaye və kənd təsərrüfatı mənşəli xammalların emalı ilkin mərhələdə həyata keçirilərək, son məhsul istehsalı imkanlarını məhdudlaşdırır. Xüsusilə yüngül sənaye sahələrində istifadə olunan bitki və heyvan mənşəli liflərin əyricilik və toxuculuq sənayesində emal imkanlarından tam yararlanılmır, qiyamətli xammallar ilkin emal mərhələsindən keçməklə xarici bazarlara ixrac olunur.

Sənayenin digər bir vacib sahəsi əhali üçün əmtəələr və xidmətlər istehsal edən sahələridir ki, bunlar içərisində müxtəlif geyimlər, ərzaq və qida məhsulları istehsal edən yüngül və qida sənayesinin müxtəlif emal müəssisələri xüsusi rol oynayır. Məcmu tələbi və məcmu təklifi formalaşdırıñ yüngül sənaye sahələrinə əyricilik və toxuculuq sənayesi, tikiş sənayesi, xalçaçılıq sənayesi, dəri məhsulları və ayaqqabı sənayesi, mebel sənayesi, qab-qacaq və fayans sənayesi sahələri aiddir ki, bunların hər biri müxtəlif kənd təsərrüfatı mənşəli sənaye xammallarının emalı əsasında fəaliyyət göstərir. Bu müəssisələr sahələrəsə səviyyədə işsizliyin azaldılması və məşgullüğün artırılması istiqamətləri üzrə regional inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məqsədlərinin reallaşdırılmasında özünəməxsus yer tutmaqdadır. Bu zaman sahələrəsə səviyyədə maliyyə resurslarına tələbi müəyyənləşdirən amillərin öyrənilməsi və tətbiq edilməsi mühüm sosial-iqtisadi nəticələrə nail olunmasına səbəb olacaqdır.


Məcmu istehlak tələbini formalaşdırıñ toxuculuq sənayesi ilə əlaqədar olan fəaliyyət sahələrinə pambıq istehsalı və emalı sənayesi, yun istehsalı və emalı sənayesi, əyricilik və tikiş sənayesi sahələri aiddir. Müasir dövrdə toxuculuq və tikiş sənayesinin bazar fəaliyyətində bəzi iqtisadi problemlər mövcuddur ki, bunları aşağıdakı kimi xarakterizə etmək olar. Əvvəla bunu qeyd etmək olar ki, bir səra toxuculuq və geyim məhsullarının yerli sənaye istehsalı istehlak tələbatı üçün tam yetəri olmadığından, istehlak əmtəələrinin bir xeyli hissəsi ölkəyə idxal olunur. Yerli istehsaldan əldə olunan əmtəələrin maya dəyeri xərcləri və əşid məsələləri qənaətedicili səviyyədə olmadığından, idxal olunan əmtəələrlə rəqabət aparmaqda çətinlik çəkirər. Bu da sənaye müəssisələrinin iqtisadi fəaliyyətində stimuların azalmasına və geniş təkrar istehsalın davamlı inkişafına mane olur.

Ölkədə istehsal olunan pambıqın ilkin emalından əldə olunan məhsullarının əyricilik və toxuculuq sənayesində lazımı səviyyədə istifadə oluna biləməsi aralıq və son məhsul istehsalı arasında səmərəli nisbətlər yaratmağa imkan vermir. Bu imkanlardan daha səmərəli şəkildə yararlanmaq üçün əyricilik və toxuculuq məhsullarının istehsalına nail olunmaqla, bunların tikiş sənayesində hazır şəkildə istifadəsinin inkişaf etdirilməsi vacibdir. Bu yolla istehsal olunan pambıqın bir hissəsi xammal şəkildə xarici ölkələrə satışının nisbətən azaldılmasına, daha sonra isə tikiş fabriklərində istifadə edilən parçaların xaricdən idxalını azaltmaq mümkündür.

Mövcud problemlər gön-dəri və ayaqqabı sənayesi sahələrində də özünü bürüzə vermişdir. Kənd təsərrüfatında iribuyuzlu mal-qaranın baş sayının 1,7 dəfəyə, xirdabuynuzlu mal-qaranın baş sayının isə 2,5 dəfəyə qədər artlığı müasir şəraitdə mal-qara kəsimindən əldə olunan müxtəlif növ dərilər emal olunmadan xarici ölkələrə ixrac olunur (6). Daxili bazarın ayaqqabı sənayesinin məhsullarına olan tələbatının isə 90%-dən çoxunun idxal hesabına ödəndiyi şəraitdə, əldə

olunan gön-dəri xammallarının yerli ayaqqabı sənayesi müəssisələrində son məhsula çevrilməsinin nə qədər önəmlı olması artıq bu müqayisədən bəlli olur (Şəkil 1). Qeyri-neft sektorlarının inkişaf etdirilməsinə dair milli inkişaf proqramlarda toxuculuq və tikiş sənayesinin inkişaf etdirilməsi dövlətimizin və hökumətimizin əsas iqtisadi fəaliyyət prioritətlərindən biri olaraq nəzərdən keçirilməkdədir.

Sənaye istehsalının sahələrəsə strukturunun formalşemasında vacib rol oynayan sənaye sahələrindən biri də qida sənayesi müəssisələrinin fəaliyyətindən ibarətdir. Qida sənayesinin inkişafı əsasən iki istiqamət üzrə fəaliyyət göstərən müəssisələr qrupunu əhatə edir ki, bunlar da bitkiçilik məhsulları xammalından istehsal edilən qida məhsulları və heyvandarlıq məhsulları xammalından istehsal edilən qida məhsulları sahələrini özündə cəmləşdirir. Birinci qrup fəaliyyətlər əsasən tərəvəz, bostan, meyvələr, giləmeyvələrin və digər bitkiçilik məhsullarının konservləşdirilməsi ilə məşğul olan sahələri əhatə etməklə, özünəməxsus texnologiyaları, istehsal avadanlıqları, tara və qablaşdırıcı materialları, infrastruktur və istehlak xüsusiyyətləri ilə fərqlənən müəssisələrin sayesində formalşmışdır. İkinci qrup fəaliyyətlər isə ət və süd kimi müxtəlif heyvandarlıq məhsullarının emalı sahəsində ixtisaslaşan fəaliyyətləri özündə birləşdirməklə, daha mürəkkəb infrastruktura malik olan emal sənayesi müəssisələrinin fəaliyyətindən ibarətdir.




Emal sənayesi sahələrinin hər birində istehsalın üç vacib amili hesab olunan insan, maddi və maliyyə amillərindən istifadənin xüsusiyyətləri, təminat səviyyəsi və istehsalata cəlb olunması şəraitləri kəskin fərqləndiyi kimi, əldə olunan iqtisadi nəticələrə münasibətdə də fərqli stimullara malikdirlər. İqtisadi fəaliyyət sahələri üzrə gəlirlərin, o cümlədən əmək gəlirlərinin bölgüsü dinamikasına nəzər salsaq görərik ki, son 13 il ərzində mədənəñxarma sənayesində, maliyyə və siğorta fəaliyyəti sahələrində, informasiya və rabitə fəaliyyəti sahələrində artım dinamikaları 2 dəfədən 6 dəfəyə qədər dəyişdiyi halda, səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, meşə təsərrüfatı və təhsil sahələrində 1,5-2,1 dəfəyə qədər artmışdır (Şəkil 2). İqtisadiyyat üzrə cəmi çalışanların hər nəfəri üzrə orta aylıq əmək haqqının səviyyəsi 2018-ci ilin statistik məlumatlarına görə 510 manat səviyyəsində olduğu halda, müvafiq göstərici informasiya və rabitə sahələrində 800 manata, maliyyə və siğorta fəaliyyəti sahələrində 1495 manata, mədənəñxarma sənayesi sahələrində isə 3000 manat civarında olmuşdur. Əmək

gəlirlərində bu cür fərqli disproporsiyaların yaranması insan resurslarının sahələrarası maraqlara uyğun olaraq yerləşdirilməsinə və kadr potensialından səmərəli istifadə olunmasına mənfi təsir göstərməklə yanaşı, friksion və struktur işsizliyi səviyyələrinin artmasına şərait yaradır (7).

Bütün bu qeyd olunanlar isə ümumi daxili məhsulun artım tendensiyalarına uyğun olaraq, bu dinamikanın neft və qeyri-neft sektorları arasında sonuncunun xeyrinə dəyişdirilməsi məqsədlərinə uyğun deyildir. Qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi və bu yolla da tədricən dövlət büdcəsinin neft amilindən asılılığının azaldılmasına yönəldilmiş milli inkişaf proqramlarının reallaşdırılmasını təmin etmək üçün insan resurslarının məhz bu sahələrə yönəldilməsini zəruriləşdirir. İnsan resurslarının bu sahələrə yönəldilməsində yegana stimullaşdırıcı amil isə əməyin ödəniş qaydalarının dəyişdirilməsindən ibarət olacaqdır.

**Şəkil 2. Sahələri üzrə orta aylıq əmək haqqının dinamikası, manatla**



İnsan və maliyyə amillərindən istifadədə yerli imkanlar üstünlüyə malik olsalar da, istehsalın maddi amilləri ilə təminat məsələsində, demək olar ki, tam idxaldan asılı vəziyyət müşahidə olunur. Bu da müxtəlif avadanlıqların və texnoloji qurğuların ölkəyə gətirilməsinin fərqli şəraitlərini, gəlirlərin və xarclərin tərkibinin qarşılıqlı şəkildə əlaqələndirilməsini, investisiya layihələrinin hazırlanması və reallaşdırılmasında beynəlxalq təcrübələrdən yararlanmasını, milli və xarici maraqlara uyğunlaşdırılmasını tələb edir.

#### Ədəbiyyat

1. [https://www.peoples.ru/science/economy/alfred\\_marshall/](https://www.peoples.ru/science/economy/alfred_marshall/); A.Marşal, İqtisad elminin prinsipləri.
2. [https://az.wikipedia.org/wiki/Leon\\_Valras/](https://az.wikipedia.org/wiki/Leon_Valras/); L. alras, Xalis iqtisad elminin elementləri.
3. <http://www.grandars.ru/student/ekonomicheskaya-teoriya/keyns.html/>

Общая теория занятости процента и денег.

4. <https://businessman.ru/new-monetarizm-eto-osnovnye-polozheniya-predstaviteeli.html>; M. Фридман, А. Шварц; Монетарная история США в 1867-1960 гг.
5. <https://www.stat.gov.az/source/industry/>; Sənaye məhsullarının ən mühüm növlerinin natura ifadəsində istehsalı.
6. <https://www.stat.gov.az/source/trade/>; Əsas növ malların idxləminin dinamikası.
7. <https://www.stat.gov.az/source/labour/>; İqtisadi fəaliyyət növləri üzrə orta aylıq əmək haqqının dinamikası.

В.Г.Аббасов, Л.М.Велиева

#### ПРОБЛЕМЫ РАЗВИТИЯ МЕЖОТРАСЛЕВОГО РЕГУЛИРОВАНИЙ МАКРОЭКОНОМИЧЕСКИХ ПРОПОРЦИЙ

##### Резюме

В статье объясняется природа и характер макроэкономических пропорций, а также рассматриваются вопросы, связанные с тем, чтобы экономические школы находились в центре внимания и дополняли их новыми идеями, чтобы адаптировать их к национальным интересам. В связи с периодическими изменениями в национальных экономических системах были истолкованы идеи классического и кейнсианского, неоклассического и неоkeysevskogo, институциональных и монетарных взглядов на основы рыночного механизма с учетом обеспечения экономической стабильности как основной цели государства. Были определены приоритеты эффективного использования людских и финансовых ресурсов для обеспечения реализации национальных программ развития, направленных на выявление механизмов, отражающих макроэкономические модели на межсекторальном уровне, обоснование особой роли промышленности и сельского хозяйства в этой области и устойчивое развитие ненефтяного сектора.

**Ключевые слова:** национальная экономика, национальный интерес, макроэкономические пропорции, классические учения, кейнсианские учения, межотраслевые пропорции, промышленность и сельское хозяйство.

V.H.Abbasov, L.M.Velieva

#### PROBLEMS OF DEVELOPMENT OF INTER-INDUSTRY REGULATIONS OF MACROECONOMIC PROPORTIONS

##### Summary

The article explains the nature and nature of macroeconomic proportions, as well as discusses issues related to the fact that economic schools are in the center of attention and supplemented with new ideas in order to adapt them to national interests. In connection with periodic changes in national economic systems, the ideas of the classical and Keynesian, neoclassical and Neo-Kei, institutional and monetary views on the foundations of the market mechanism were interpreted, taking into account ensuring economic stability as the main goal of the state. Priorities were identified for the effective use of human and financial

*resources to ensure the implementation of national development programs aimed at identifying mechanisms that reflect macroeconomic models at the intersectoral level, substantiating the special role of industry and agriculture in this area and sustainable development of the non-oil sector.*

**Keywords:** *national economy, national interest, macroeconomic proportions, classical teachings, keynesian teachings, intersectoral proportions, industry and agriculture*